

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  
Lənkəran Dövlət Universiteti**

Təsdiq edirəm  
Tədrisin təşkili və təlim  
texnologiyaları üzrə prorektor v.i.e:  
Zaur Məmmədov dos. Zaur Məmmədov  
"16" 01 2025-ci il

**Fənn sillabusu**

**İxtisas: 060105-Riyaziyyatın tədrisi metodikası və metodologiyası**

**I.Fənn haqqında məlumat:**

**Fənnin adı: Məktəb riyaziyyat kursunda ali riyaziyyat elementlərinin tədrisi metodikası**  
(ADPU 06.02.2015 pr N24)

**Kodu:** MİF-B04.3

**Tədris ili:** I tədris ili, (2024-2025) Semestr: II

**Tədris yükü:** cəmi: 210 saat. Auditoriya saatı -30 (15 saat mühazirə, 15 saat məşğələ)

**Tədris forması:** Əyani

**Tədris dili:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 7 kredit

**Auditoriya N:**

**Saat:**

**II.Müəllim haqqında məlumat:**

**Adı, soyadı, elmi dərəcəsi və elmi adı:** prof. İbrahimov Natiq Söhrab oğlu

**Məsləhət günləri və saatı:**

**E-mail ünvani:**

**Kafedranın ünvani:** H.Z.Tağıyev 118

**III.Təsviyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:**

**Əsas ədəbiyyat**

1. M.Mərdanov və b. Cəbr və analizin başlanğıçı dərsliyi X-XI sinif Bakı 2006

2. M,X.Nəsibov Məktəb kursunda riyazi analizin elementləri. Metodik vəsait.

Bakı: Maarif 1992

3. N.A.Sadıxov Limitdən integralla. Bakı, Maarif 1975

4. Ə.S.Həsənov M.İ.Seyidov, Ali riyaziyyatın xüsusi bölmələri, Bakı, 2018

**Əlavə ədəbiyyat**

5. A.S.Adıgözəlov, T.M.Əliyeva Orta məktəbində riyaziyyatın tədrisi metodikası, I və II hissə Bakı 1993

6. B.Ö.Tahirov, F.M.Namazov, S.N.Əfəndi, E.A.Qasımov, Q.Z.Abdullayeva  
Riyaziyyatın tədrisi üsulları dərs vəsaiti, Bakı 2008

**IV.Prerekvizitlər:** Fənnin tədrisi üçün öncədən Ali Riyaziyyat fənnini bilməsi vacibdir.

**V. Korekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

**VI. Fənnin təsviri və məqsədi:** Hal-hazırda ümumtəhsil məktəblərində tədris programında tənlik və bərabərsizliklərin təliminə geniş yer verilir. Tədris programında tənlik və bərabərsizliklərə aid vərdişlərə yiyələnmək üçün ardıcılığın gözlənilməsi nəzərdə tutulur.

Tələbələrin bu kursda ala biləcəkləri biliklər onların xüsusi riyazi kursları mənimşəmələrinə və tətbiq etmələrinə kömək olur.

Bölmələr üzrə praktiki məşğələlərdə misal və məsələlərin həlləri ilə bağlı uyğun bilik və bacarıqlar aşilanır.

Tədris olunan fənnin məqsədi tələbələrdə orta məktəbdə tənlik və bərabərsizliklər bəhsini zamanı şagirdlərdə mövzunu asan şəkildə misallar vasitəsi ilə başa salmaqdır və Tələbələrin bu kursda ala biləcəkləri biliklər onların xüsusi riyazi kursları mənimşəmələrinə və tətbiq etmələrinə kömək olur.

**VII. Davamiyyətə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahanaya buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII. Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 balı aşağıdakılardır: 20 bal seminar və laboratoriya dəslərində fəaliyyətinə görə, 30 balı kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar, həm laboratoriya varsa, onda 10 bal seminar, 10 bal isə laboratoriyyaya görə verilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal - tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir;
- 9 bal - tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir;
- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir;
- 6 bal - tələbənin cavabı əsasən düzgündür;
- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;
- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var;
- 0 bal - suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

| №  | Bal               | Qiymət     |         |
|----|-------------------|------------|---------|
|    |                   | Sözlə      | Hərfələ |
| 1. | 91-100            | Əla        | A       |
| 2. | 81-90             | Çox yaxşı  | B       |
| 3. | 71-80             | Yaxşı      | C       |
| 4. | 61-70             | Kafi       | D       |
| 5. | 51-60             | Qənaətbəxş | E       |
| 6. | 50 və ondan aşağı | Qeyri-kafi | F       |

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam -intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

**X. Təqvim planı: Mühazirə 15 saat, seminar 15 saat Cəmi: 30 saat**

| N | Keçirilən <u>mühazirə</u> , <u>seminar</u> , <u>məşğələ</u> , <u>laboratoriya</u> və <u>kollekviyum mövzularının məzmunu</u>   | Saat |     | Tarix |
|---|--|------|-----|-------|
|   |  | müh  | sem |       |
| 1 | 2  |      | 3   | 4     |
| 1 | <b>Mövzu № 1.</b> Funksiya. Funksiyanın tərifi, təyin və dəyişmə oblastı. Artan və azalan funksiya və onun öyrədilməsi metodikası<br><b>Plan:</b><br>1. Funksiya anlayışının öyrənilməsi. Funksiyanın təyin oblastı və qiymətlər oblastı<br>2. Müräkkəb funksiyanın öyrənilməsi<br>3. Funksiyanın artma və azalma aralıqlarının araşdırılması<br><b>Mənbə:</b> [1-5] | 2    | 2   |       |
| 2 | <b>Mövzu № 2.</b> Limit nöqtəsi. Funksiyanın limitinin tərifi. Qeyri müəyyənliklər və onların açılışı.<br><b>Plan:</b><br>1. Nöqtənin ətrafi anlayışının öyrənilməsi.<br>2. Funksiyanın sağ və sol limitləri<br>3. Qeyri müəyyənliklərə aid çalışmalar<br>4. Görkəmli limitlər.  | 2    | 2   |       |

|   |   |   |   |
|---|---|---|---|
|   | <b>Mənbə:</b> [1-5]   |   |   |
| 3 | <b>Mövzu №3.</b> Funksiyanın nöqtədə kəsilməzliyi anlayışın öyrənilməsi metodikası<br><b>Plan:</b><br>1. Elementar funksiyaların kəsilməzliyinin öyrənilməsi<br>2. Kəsilmə nöqtələrin təsnifatı və öyrənilməsi metodikası<br>3. Kəsilməz funksiyaların xassələri<br><b>Mənbə:</b> [1-5]   | 2 | 2 |
| 4 | <b>Mövzu №4.</b> Toxunanın tənliyini. Funksiyanın asimptotunun araşdırılması<br><b>Plan:</b><br>1. Öyriyə toxunanın tərifi. Öyri ilə düz xətt arasındaki bucaq<br>2. Funksiyanın qabarıqlığı və çöküklüyü.<br>3. Asimptotun tərifi. Şaqlı, üfuqi və maili asimptotlar<br><b>Mənbə:</b> [1-8]  | 2 | 2 |
| 5 | <b>Mövzu №5.</b> Funksiyanın törəməsi və funksiyanın diferensialının öyrənilməsi metodikası<br><b>Plan:</b><br>1. Diferensiallanan funksiya<br>2. Diferensiallanma qaydaları<br>3. Orta qiymət haqqında teorem<br>4. Roll və Laqranj teoremləri<br><b>Mənbə:</b> [1-5]  | 2 | 2 |
| 6 | <b>Mövzu №6.</b> İbtidai funksiya anlayışının öyrənilməsi metodikası. Qeyri-müəyyən və müəyyən integralların xassələri, hesablanması üsulları<br><b>Plan:</b><br>1. İbtidai funksiya və onun xassələrinin öyrənilməsi.<br>2. Qeyri müəyyən integralların hesablanması qaydaları<br>3. Müəyyən integralların tərifi və xassələri.<br>4. Müəyyən integralların tətbiqlərinin öyrənilməsi metodikası <b>Mənbə:</b> [1-5] | 2 | 2 |
| 7 | <b>Mövzu №7.</b> Çoxdəyişənli funksiyanın öyrənilməsi metodikası<br><b>Plan:</b><br>1. Çoxdəyişənli funksiyanın limiti və kəsilməzliyi<br>2. Çoxdəyişənli funksiyanın təyin oblastı və qiymətlər çoxluğu<br><b>Mənbə:</b> [1-5]   | 2 | 2 |
| 8 | <b>Mövzu №8.</b> Diferensial tənlik anlayışı. Birtərtibli diferensial tənliklərin öyrənilməsi<br><b>Plan:</b><br>1. Diferensial tənlik anlayışı<br>2. Birtərtibli diferensial tənliklər<br>3. Dəyişənlərinə ayrıla bilən diferensial tənliklər<br><b>Mənbə:</b> [1-5]   | 1 | 1 |

#### XI. Fənn üzrə tələblər:

Fənnin tədrisinin sonunda tələbələr Məktəb riyaziyyat kursunda ali riyaziyyat elementlərinin tədrisi metodikası müəyyən biliklərə malik olmalı, o cümlədən fənn haqqında fikirlərini əsaslandırmayı bacarmalıdırular. Riyaziyyatdan məsələ və misal həll etmək vərdişlərinə yiyələnməlidirlər.

Məktəb riyaziyyat kursunda ali riyaziyyat elementlərinin tədrisi metodikası fənnin tədrisi zamanı tələbələrə fənnin müxtəlif bölmələrinin və praktik tətbiqini öyrədilməsi fənn üzrə qoyulan əsas tələblərdən biridir.

Məktəb riyaziyyat kursunda ali riyaziyyat elementlərinin tədrisi metodikası fənnin tədrisi zamanı tələbələrə riyaziyyatın müxtəlif bölmələrinin və praktik tətbiqini öyrədilməsi fənn üzrə qoyulan əsas tələblərdən biridir. "Riyazi statistika" fənnin tədrisi zamanı qoyulan tələbələr aşağıdakı kimidir:

- Mühazirə mətninin hazırlanması,
- nəzəri məlumatların toplanması,

- test tapşırıqların yerine yetirilmesi.
- referat işlərin hazırlanması.
- imtahan suallarının öyrənilməsi.
- fərdi tapşırıqları yerine yetirilmesi.
- məsələ və misalların həlli.
- tətbiqi məsələlərin yerine yetirilmesi.

### **XII. Fənn üzrə təlimin nəticələri:**

- Məktəb riyaziyyat kursunda ali riyaziyyat elementlərinin tədrisi metodikası fənninin inkişafının aktual istiqamət və problemlərini manimsayır;
- Məktəb riyaziyyat kursunda ali riyaziyyat elementlərinin tədrisi metodikası fənninin inkişafının aktual istiqamət və problemlərini müəyyən edir;
- Məktəb riyaziyyat kursunda ali riyaziyyat elementlərinin tədrisi metodikası fənninin öyrənilməsində riyaziyyatda yeri, rolu və mövqeyi öyrənilir;
- Məktəb riyaziyyat kursunda ali riyaziyyat elementlərinin tədrisi metodikası fənninin digər elmlərlə qarşılıqlı əlaqəsi araşdırılır;
- Müstəqil analiz etmə bacarığına yiyələnir.

### **XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:**

### **XIV. Kollokvium sualları:**

#### **I. Kollokvium sualları:**

1. Funksiyaya anlayışının öyrənilməsi. Funksyanın təyin oblastı və qiymətlər çoxluğu
2. Mürəkkəb funksiyanın öyrənilməsi
3. Funksyanın artma və azalma aralıqlarının araşdırılması
4. Nöqtənin ətrafi anlayışının öyrənilməsi
5. Funksyanın sağ və sol limitləri
6. Qeyri müəyyənliliklər və onların açılışı.
7. Elementar funksiyaların kəsilməzliyinin öyrənilməsi metodikası
8. Kəsilmə nöqtələrin təsnifatı və öyrənilməsi metodikası
9. Kəsilməz funksiyaların xassələri
10. Asimptotun tərifi.Şaquli,üfuqi və maili asimtotlar

#### **II. Kollokvium sualları:**

1. Diferensiallanan funksiya. Diferensiallanma qaydaları
2. Orta qiymət haqqında teoremlər
3. İftidai funksiya və onun xassələrinin öyrənilməsi.
4. Qeyri müəyyən integrallın hesablanması qaydaları
5. Müəyyən integrallın tərifi və xassələri.
6. Misal
7. Misal
8. Misal
9. Misal
10. Misal

### **XV. Imtahan sulları:**

1. Funksiyaya anlayışının öyrənilməsi. Funksyanın təyin oblastı və qiymətlər çoxluğu
2. Mürəkkəb funksiyanın öyrənilməsi
3. Funksyanın artma və azalma aralıqlarının araşdırılması
4. Nöqtənin ətrafi anlayışının öyrənilməsi.
5. Funksyanın sağ və sol limitləri
6. Qeyri müəyyənliliklər və onların açılışı.
7. Elementar funksiyaların kəsilməzliyinin öyrənilməsi metodikası
8. Kəsilmə nöqtələrin təsnifatı və öyrənilməsi metodikası
9. Kəsilməz funksiyaların xassələri
10. Asimptotun tərifi.Şaquli,üfuqi və maili asimtotlar
11. Diferensiallanan funksiya. Diferensiallanma qaydaları

12. Orta qiymət haqqında teoremlər
13. İbtidai funksiya və onun xassələrinin öyrənilməsi.
14. Qeyri müəyyən integrallın hesablanması qaydaları
15. Müəyyən integrallın tərifi və xassələri.
16. Müəyyən integrallın tətbiqlərinin öyrənilməsi metodikası.
17. Çoxdaiyışənli funksiyanın limiti və kəsilməzliyi
18. Çoxdaiyışənli funksiyanın təyin oblastı və qiymətlər çoxluğu
19. Diferensial tənlik anlayışının öyrənilməsi metodikası
20. Birtərtibli diferensial tənliklər
21. Dəyişənlərinə ayrıla bilən diferensial tənliklər

**"Məktəb riyaziyyat kursunda ali riyaziyyat elementlərinin öyrədilməsi."** fənninin sillabusu **060105**-“Riyaziyyatın tədrisi metodikası və metadalogiyası” ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Sillabus Riyaziyyat və informatika kafedrasında müzakirə edilərək təsdiq olunmuşdur.

(16 yanvar 2025-ci il, protokol № 06).

Fənn müəllimi:

prof.N.S.Ibrahimov

Kafedra müdürü:

dos.N.C.Paşayev